

Yazmaqdan qorxduğum qədər heç nədən qorxmuram...

Söz ilahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər də-qılıyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyət qurmaq bizim "söz" haqqında anlayışımıza yeni bir mənə gətirir. "Söz adamı" layihəsinin növbəti qonağı yazıçı Mirmehdi Ağaoglu'dur.

- Bu yaxınlarda "85-ci gün" hekayəniz İslam Əməkdaşlıq Təşkilatı Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsində birinci yerə layiq görüldü. Bu münasibətlə sizi təbrik edirəm. Səhv etmirəməsə hekayə 3 il əvvəl də Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan "Quran motivləri əsasında hekayələr" müsabiqəsi çərçivəsində birinci yer tutmuşdu. Ümumiyyətlə, necə düşünürsünüz, beynəlxalq müstəvədə bu uğurun əldə olunmasında hekayə janrınnın hansı xüsusiyyəti olmalıdır ki, diq-qəti cəlb edə bilsin?

- Açığlı bilmirəm. Mənəcə, xüsusi bir resepsi yoxdur. Sadəcə yaxşı hekayə yazmağın. Kimlərse elə bilir ki, İslam Əməkdaşlıq Təşkilatının keçirdiyi müsabiqəyə əvvəlcədən hazırlaşmışam, ora üçün xüsusi nəsə yazmışam. Elə bir şey olmayıb. Belə bir müsabiqənin keçirildiyini öyrənəndə fikirləşdim ki, "Quran motivləri əsasında hekayələr" müsabiqəsində qalib olan "85-ci gün" adlı hekayəni göndərim. Əvvəla bu hekayə çox sevildi və müzakirə olundu, bizdə belə hekayə yazılmadığını deyənlər oldu. Bəzi dostlarım isə bu hekayəni türk dilinə çevirib orda çap etdirməyi məsləhət göründür. Orda geniş maraq doğuracağını düşünürdü. Ancaq nədənsə bu arzum həyata keçmədi. İranda belə müsabiqənin olduğunu öyrənəndə isə dedim məqamı yetişib, yaxşısı budur əsəri ingilis dilinə tərcümə etdirib göndərim müsabiqəyə. Yer tutar, tutar, tutmazsa da ən azından əlimdə ingilis dilinə tərcümə olunmuş mətn olar, xarici nəşriyyatlara yollayaram, münasib bilsələr çap edərlər. Bax, beləcə "85-ci gün" ün üzərində dayandırm. Sənə başqa şey də deyim, yəqin bir azca düşüncəsi olan adam İslam Əməkdaşlıq Təşkilatının keçirdiyi müsabiqəyə ateizm mövzusunda hekayə göndərməz. Əksi axmaqlı olardı. Bəzən müsabiqələrin də qeyri-rəsmi, yazılımamış şərtləri olur. O şərtlərə əməl etməliyəm. Adətən Nobel mükafatının verilməsi ilə bağlı belə müzakirələr olur: Niye Tolstoja mükafat vermədilər? Niye Kundera, Philip Rot qala-qala Bob Dilan? Çünkü mükafatın sahibini seçən jürinin müəyyən bir düşüncəsi, dünyagörüşü olur. O dünyagörüşü də bəzən əsərə qiymət verilməsinə təsir edir.

- Beynəlxalq müsabiqələrdə dil bilgisinin önemi vacibdir. Bu bir növ yazıçı üçün əlavə üstünlükdür. Bu haqda nə deyə bilərsiniz?

- Dil bilgisi mənim yaralı yerimdir. Açığlı ingilis dilini bilmədiyim üçün İranda çox utandım. Demək olar ki, iflic vəziyyətində idim, lal adamlar kimi əl-qol hərəkətləri ilə danışdırımdı. Yaxşı ki, yanımıda Azərbaycanlı getmiş başqa iştirakçılar da var idi. Çox vaxt onların yardımından istifadə etdim. Buna görə də qərar vermişəm ki, ən qısa vaxta ingilis dilimi tekmilləşdirim. Da-ha 20-30 il əvvəlki kimi deyil, imkanlar genişdir. Xarici dil biləndən sonra adicə internet üzərindən xarici nəşriyyatlarla, dərgi-

lərlə əlaqə yaratmaq olar, əcnəbi qələm adamları ilə yeri münasibət qurmaq olar. Buna görə də düşünürəm ki, genç yazarlar əsər yazmaqdan çox dil bilgilərin inkişaf etdirənlər daha yaxşı olar.

- Bu uğur həm də onu göstərdi ki, müsəvir Azərbaycan ədəbiyyatı heç də düşünüldüyü kimi tənəzzül dövrünü ya-şamır. Demək ki, ortada ciddi mətnlər var. Bəs bu mətnlərin dünya ədəbiyyatına çıxışı üçün hansı addımlar atılmalıdır?

- Bizim ən böyük problemimiz dil bilgisi-dir. İndiki zamanda təkcə ana dili ilə irəli getmək olmaz. Bayaq da dedim ingilis dili-ni bildikdə asanlıqla xarici nəşriyyatlarla əlaqəyə keçmek olar, xarici nəşrləri oxumaq olar. Əlbəttə bunlar fərdi inkişaf yollarıdır, ancaq ümumilikdə götürdükdə bu məsələdə dövlətin üzərinə böyük yük düşür. Ədəbiyyatımızın xaricdə təbliği məsələlərini yenidən gözdən keçirməlidirlər. Köhnəmiş, üç-beş nəfərin marağına xidmət edən yollardan imtina etmək lazımdır. Gözümüzün qabağında ən azı Gürcüstan nümunəsi var. Onlardan öyrəne bilərik.

- Dünya ədəbiyyatında daha çox Nobel mükafatına layiq görülən yazıçılarından danışılır, onların əsərləri təriflənir və oxunur. Bu nə dərəcədə doğrudur? Yəni, bu mükafata layiq görülməyən də-yərli yazıçılar yoxdurmu?

- Bu cür siyahılar daha çox həvəskar oxucular üçün əhəmiyyət daşıyır. Peşəkarlar üçün ele bir bölgü yoxdur. Nobel mükafatının ilk dəfə təqdim olunduğu 1901-ci il-dən bu yana nə qədər yazıçı var ki, adları mükafat alanlar siyahısında yoxdu, ancaq XX əsr dünya ədəbiyyatının istiqamətini dəyişiblər. Yüzlərə yazıçı var ki, Nobel almasalar belə sevə-sevə oxunurlar: Mesələn, Coys, Prust, Tomas Vulf, Borxes, Eko, Kundera, Əhməd Hamdi Tanpınar, Çingiz Aytmatov. Siyahını nə qədər desən uzatmaq olar. Eləcə də Nobel mükafatı almış yazıçılar da var ki, unudulmuş kimidirlər.

- Sanki bizim ədəbiyyatda "iddiasızlıq" sindromu var. Məsələn Pulitzer mükafatına iddialı olmaq...

- Bildiyim qədəri ilə Pulitzer mükafatını əcnəbi müelliflərə vermirlər. Ona görə də heç kəsi çasdırma, nəhaq yere Pulitzer mükafatına iddialı olmasına (gülür). Zarafat bir qırğına, hər hansı bir mükafati düşünen onun üçün yazmağı qəbul edə bilmirəm, xüsusən də beynəlxalq mükafatlar barədə xam xəyalə düşmək ən azı sadəlovhlükdür. Axi necə demek olar ki, filan əserim Boker alacaq? Əvvəla ona görə ki, qarşımızda bəzən asılı olmadan yaranmış mənələr var, o mənələrə aşmaq lazımdır. Yəni birdən-birə hopp edib Boker almaq olmaz. Bayaq dediyim kimi, ədəbiyyatımızın dünya səviyyəsinə çıxmamaq üçün mühit lazımdır. Bunun üçün də dövlət səviyyəsində işlər görülmeli, müəyyən islahatlar aparılmalıdır. Misal üçün, bizim yazıçıların əsərlərini çap edən xarici nəşriyyatlara qrant ayırmak olar və sair və ilaxır. Yeni bu məsələlərə korporativ səviyyədə yanaşmaq lazımdır ki, bəhrəsini görək.

- Çağdaş dövr ədəbi mühitində tənqidçilik daha çox tərif yönündə başa düşülür. Dostluq, münasibətlər hər hansı bir yazının tənqidini tərəfini bağlayır. Bu-na münasibətiniz necədir?

- Kim o cür düşünürse səhv edir. Nəyinse namına həqiqətə gör yummaga kimsə oxucuları aldatdığını düşünə bilər. Ancaq elə deyil, hamı hər şeyi yaxşı görür. Dost-

luq münasibətlərinə görə və ya nəyinse qarşılığında kimse kimin haqqında tərif doli yazı yazırsa onun altını ne vaxtsa mülləq çəkir, həmin obyektivlikdən uzaq yazı minaya çevrilib bir gün hemin adamın yolu-lunda partlayaraq bioqrafiyasını şikəst edir. Oxucuları aldada bilsən, hətta haqqında yazdığın yazıcıını da aldada bilsən, amma ədəbiyyatı aldada bilməzsən. O, xəyanəti bağışlamır.

- Bir neçə il öncə "Proloq" qəzetində silsilə yazılarınız dərc olunurdu. Düzü, sizi bu qəzetdə dərc olunan yazılarınızla tanımışam. Necə düşünürsünüz, sosial



medianın inkişafı, elektron kitablar qə-zet və kitab sənayesini hansı şəkildə kölgədə qoyur, bunun mənfi və müsbət təsəffürləri nədi?

- Təkcə bizdə yox, dünyanın hər yerində kağız mediasının sixisdiriləməsi prosesi gedir. Ən əvvəl ona görə sosial media daha operativdir. Anında xəbərləri əldə edə bili-rlik. İkincisi, xəber əldə etmək yolları dəyişib. Əgər dünənə qədər kimsə hər hansı bir məsələyə münasibətini bildirmək üçün metbuat konfransı keçirir və ya qəzətə açıqlama verirdisə, indi həmin adamlı ictimaiyyət arasında vasitə aradan qalxb, məsələn, Tramp Şimali Koreyanın nüvə si-naqları ilə bağlı tvit yazır, bütün dün-yanın onun münasibətindən xəbər tutur. Elektron kitabların ənənəvi kitablari üstələməsinə gəldikdə isə... Bu barədə Lyosanın "Ədəbiyyatsız dünya necə olardı?" adlı çox gözəl bir esesi var, onu tapıb oxumağı məsləhət görürəm. Düşünürəm ki, hələ uzun müddət kağız kitab oxumaq vərdişlərimizdə əl çəkməyəcəyik.

- Sosial mövzulara yaradıcılığınızda daha çox müraciət edirsiniz. Əslində bu, hekayəni oxucu üçün daha maraqlı və səmimi edir. Bu səpkidə yazmaq sizə rəhatdır, ya necə?

- Qarşımıza sosial mövzuda yazmaq kimi öhdəlik qoymamışam. Hansı mövzuda ürəyim isteyirse, hansı mövzuda ağlıma hekayə gelirse o mövzuda da yazıram. Bu məsələlərdə tam azadam. Ancaq bazən cəmiyyətdə baş verən elə hadisələr olur ki, onlar haqqında yazmasan olmur. Bildiyim qədəri ilə hazırlıda dünyada da sosial mövzulara maraq artır, yazıçılar bu mövzulara üstünlük verirlər.

- Ədəbiyyatdan başqa hansı sahəde fəaliyyət göstərmək istərdiniz?

- Böyük məmuniyyətlə rəsm qalereyalarından birində kurator işləyərdim. Rəssamlılığı çox sevirdəm.

- "Ədəbiyyata gəlmək", "Ədəbiyyat-dan getmək" fikrinə münasibətiniz...

- Sözdür də deyirik. Ədəbiyyata gəlməyini və ya getməyini elan etməklə nə ədəbiyyata gəlmək olur, nə də ədəbiyyatdan getmek olur. Bunlara əlahezət zaman özü qiymət verir: kim ədəbiyyata gəlsin, kim ədəbiyyatdan getsin, kim qalsın, kim qalmassisin. Hətta ola biler heç kəsin tanımadiği faşir bir şairin bir bənd şeiri ədəbiyyat tari-xində qalsın, ancaq ömrü boyu cild-cild kitablar yanan xalq şairinin bir misrası da yaddaşlara həkk olmasın.

- Keçmiş, yoxsa gələcək?

- "Gələcək" tarix boyu heç bir zaman in-di ki qədər maraqlı olmayıb. 21-ci əsrə bi-zzi bir-birindən qeyri-adi hadisələr gözlüyür, o hadisələr ki, hələ heç bir fantastik əsərdə yazılmayıb, hələ heç kəsin ağlına gəlməyib. Onları heç xəyal da etməmişik. Bəşəriyyət artıq Marsa səyahət etməyə hazırlaşır. Otuz il əvvəl varlığı sehri xalça kimi yalnız xəyal etdiyimiz nə qədər cihaz, elek-tron yeniliklər etrafımızda var. Sabah bun-dan iki dəfə artığı, üçqat artığı olacaq. Bir də gördün əsrin axırına başqa planetlərdə koloniyalar qurduq. Bəşəriyyət artıq yeni bir mərhələyə qədəm qoymaqdadır. Ağlı-mız gəlməyən, fantaziyanızın çata bilmə-yəcəyi maraqlı gələcək yaxınlaşır. Bu yaxınlarda Yuval Noah Hararinin "Homo Deus" adlı kitabını oxudum. İnsanlığın gələcəyindən behs edir. Açığlı heyret elədim, necə ki, nə vaxtsa meymunabənzər varlıqlardan bildiyimiz insana çevrilmişdik, de-yəsən növbəti əsrde də insandan tamamilə başqa bir varlığa çevriləcəyik. Bize in-a-nılmaz görünə bilər. Axi bizim indi kosmo-sa uçmağımız, min kilometr məsafədən bir-birimizi görüb-eşitməyimiz də insana-bənzər meymunların ağlına gəlmirdi. Ola bilsin gələcəyin insanı yarı kiporq, yarı in-san varlıq olsun, ola bilsin süni zəka hər şeyə sahib çıxsın. Bunlara hələ elm özü də cavab tapa bilmir. Ona görə Harari kitabı-na "Homo Deus", yəni "Tanrı insan" adını verib. Belə bir gələcəyi qoyub keçmişin pe-sinə düşmək nə qədər doğrudur?

Hə, gələcək haqqında bu qədər danış-dim... Ancaq Tural, sənə deyim ki, bütün bunlarla birləşdə ağlımin bir küçündə mə-nim ideal bir məkanım, "cənnətim" var ki, həmin cənnət keçmişdə yerləşir. Özü də o qədər də uzaq keçmişdə yox, ötən əsrin səksəninci illərinin kəndində, doğulduğum kənddə. Və hərədən həmin o idilliç mənzərə ilğim kimi gözlərimin qarşısında canlanır.

- Son olaraq "söz" haqqında sözü-nüz...

- Yazmaqdan qorxduğum qədər heç nədən qorxmuram. Bəzən özümdən müxtəlif bəhanelər uydurub yazmaqdan qaçıram. Nə vaxt ki, görürəm artıq yazmasam olma-yacaq, onda yazıram. Qabaq deyəsən belə deyildim, ağızımı gələnləri hüdüləyib tökürdüm. Yəqin get-gedə sözün dəyərini anla-yıram. Adamlar olur e, həmişə deyirlər, hə-lə ibadətə hazır deyiləm, gərek əvvəl filan-filan işləri tərk edim ki, sonra namaza başlayım və ya ziyanətə gedim. Bax məndə də bəzən sözə qarşı eyni həssaslıq yaranır. Sözün, yazmanın sehri, mistikası mənim üçün o qədər böyükdür ki, bu sakrallığı pozmamaq üçün özümlə sözün arasına sədd çəkirəm. Bir şeyi də deyim. Mənəcə, söz insanlığın ən böyük kəşfidir. O qədər böyük kəşdir ki, onun dəyərini anlayan əc-dadlarımız uca göylərdən göndərildiyini iddia etdikləri müqəddəs kitablarda sözün qiymətini belə vermişdilər: əvvəl söz vardi.

Söhbətləşdi:
Tural Cəfərli